

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 075 (5306) 29 aprel 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub



5

Professor Nərgiz Paşayeva "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb



3

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub



16

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib



29 aprel 2017-ci il

Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub

Aprel 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, karbamid zavodunun direktoru Xəyal Cəfərov və "Samsung Engineering" şirkəti tərəfdən layihənin rəhbəri Hansu Kim dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər.

Qeyd edək ki, karbamid zavodu layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən icra edilir. Bu zavodun təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı tərəfindən qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respubli-



kasının "Samsung Engineering Co. Ltd." şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb.

Dövlətimizin başçısına Sumqayıt sənaye zonasının perspektiv inkişafı ilə əlaqədar qaz təchizatı sisteminin yaradılması haqqında da məlumat verildi.

Sonra Prezident İlham Əliyev ayrı-ayrı inşaat sahələrini gezdi, görülən işlərlə yaxından tanış oldu.

Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara verilməsi isə gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. İstehsal üçün illik qaz sərfiyyatının gündəlik 1,32 milyon kub-

metr, ümumilikdə isə 435 milyon kubmetr olması gözlənilir. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Layihənin icra edilməsi iqtisadiyyatın əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal ediləcək ki, bu da daxili tələbatı tam ödəyəcək. Bununla yanaşı, məhsulun demir yolu ilə Türkiyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixracı nəzərdə tutulur. Layihənin "Samsung Engineering" şirkətinin iş həcminə daxil olan hissəsinin təxminən 95 faizi icra edilib. Əsaslı layihələndirmə, mühəndislik və satınalma işləri 100 faiz tamamlanıb, tikinti işlərinin isə təxminən 82 faizi icra edilib. Zavodun qaz, elektrik enerjisi, texniki və içməli su təchizatı, kanalizasiya sistemi, həmçinin telekommunikasiya xətlərinin quraşdırılması, inzibati və digər binaların, o cümlədən emalatxana və anbarların inşası, demir yolu və avtomobil yollarının tikintisi üzrə də işlər gedir. Layihənin icrasında təxminən 3200 nəfər çalışır ki, onların da 3100-ü Azərbaycan vətəndaşıdır. Zavod işə düşəndən sonra burada 350-400 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən 750 milyon



avro təşkil edir.

Belə müəssisənin yaradılması, ilk növbədə, Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirir, ölkəmizin ixrac qabiliyyətini artırır, qeyri-neft sektorunun inkişafına təkan verir. Bundan başqa, bu cür layihələ-

rin icrası həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Zavodda tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı kollektive uğurlar arzuladı.

Rəsmi xronika

Prezident İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Dəyişikliyə əsasən, sərəncamının 1-ci hissəsində "Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri" sözlərindən sonra aşağıdakı məzmununda yeni abzas əlavə edilir: "İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri".

* * *

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

Aprilin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, Nazirlər Kabineti Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva, dövlət və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları akademiyanın elmi müəssisə və təşkilatlarının 2016-cı ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər, akademiyanın Yüksək Texnologiyalar Parkında istehsal olunan yeni məhsullar nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda institut və təşkilatların fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.

Sərgini ziyarət edən qonaqlara akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib.

Yığıncaqda Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümumi yığıncağı açaraq akademiyanın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Ötən ilin mühüm elmi nailiyyətlər və uğurlarla yadda qaldığını söyləyən akademik qeyri-neft sektorunun inkişafı baxımından bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini bildirib.

Hesabat ilində dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar akademiya da elmi nailiyyətləri əks etdirən bir sıra nəşrlərin işıq üzünə gəldiyini xatırladan A.Əlizadə akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə çap olunan "Müstəqillik yollarında-25" kitabını xüsusi vurğulayıb. Qeyd edilib ki, nəşrdə ötən illər ərzində keçilmiş məsuliyyətli və şərəfli yol, qazanılan mühüm nailiyyətlər əksini tapıb.

Akademik Azərbaycan multikulturalizmi və onun tarixi-nəzəri aspektlərinin tədqiqi yönündə fəaliyyətdən də danışıb. Azərbaycan



can modelinin bu sahədəki rolunun elmi əsaslandırılması və digər məsələlərin ötən il AMEA-nın müvafiq institutlarında geniş tədqiq edildiyini, bu istiqamətdə mühüm elmi nəticələrin əldə olunduğunu bildirib.

2016-cı ildə "Elm haqqında" Qanunun təsdiqlənməsi ilə elm sahəsində normativ-hüquqi bazanın təkmilləşdirildiyini deyən AMEA-nın rəhbəri hesabat ilində "Elm haqqında" Qanunun, eləcə də müasir dövrün çağırışlarının tələblərinə müvafiq olaraq Rəyasət Heyəti tərəfindən "Azərbaycan elminin inkişaf doktrinası"nın layihəsinin hazırlandığını, təsdiq üçün dövlətimizin başçısına təqdim edildiyini vurğulayıb.

Ötən il akademiyanın ümumilikdə 23 dövlət əhəmiyyətli proqramın icrasında yaxından iştirak etdiyini diqqətə çatdıran AMEA-nın prezidenti elmi-təşkilati sahədə əldə olunan nailiyyətlər haqqında məlumat verib. Akademik 2016-cı ildə AMEA-da elmi-təşkilati işlərin yeni əsaslarla qurulduğunu, kadr hazırlığı və elmi-innovativ fəaliyyətin gücləndirildiyini, hüquqi islahatlar həyata keçirildiyini vurğulayıb. Elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması, elmin istehsalata inteqrasiyası, elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması, maddi-texniki bazanın gücləndirilməsi və digər istiqamətlərdə mühüm işlərin görüldüyü diqqətə çatdırılıb.

Ümumi yığıncaqda hesabat məruzəsi dinləndikdən sonra müzakirələr aparılıb. Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə olan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin, Nizami Gəncəvi Fondunun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" təqdim edilib.

Mükafata görə minnətdarlığını bildiren professor Nərgiz Paşayeva Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətindən, qazanılan uğurlardan danışıb. Nərgiz Paşayeva vurğulayıb ki, 2013-cü ildə təməli qoyulan və dahi Nizamının adını daşıyan Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 800 illik tarixə malik olan Oksford Universitetinin bir funksional, elmi tərkib hissəsinə çevrilib. Bu, böyük nailiyyətdir və bütün Azərbaycan elminin nailiyyətidir.

Professor Nərgiz Paşayeva deyib: "Biz 2013-cü ildən Mərkəzin elm-təhsil proqramının həyata keçirilməsi ilə məşğuluq. Biz tarix, arxeologiya elmləri üzrə tədqiqatlar aparırıq. Azərbaycan tarixinə, ədəbiyyatına aid, indiyədək heç bir Avropa dilinə tərcümə edilməyən elmi ədəbiyyatları Avropa dillərinə çevirməklə məşğuluq. Bununla yanaşı, konfranslar keçiririk. Artıq Oksford Universitetində iki beynəlxalq konfransımız keçirilib. Bizim altı məzun yerimiz var - üç doktorant, üç magistr. Artıq yerlərin hamısı tutulub. Bu yerləri Amerikadan, İngiltərədən və başqa ölkələrdən tələbələr tutublar.

Professor Nərgiz Paşayeva deyib: "Biz 2013-cü ildən Mərkəzin elm-təhsil proqramının həyata keçirilməsi ilə məşğuluq. Biz tarix, arxeologiya elmləri üzrə tədqiqatlar aparırıq. Azərbaycan tarixinə, ədəbiyyatına aid, indiyədək heç bir Avropa dilinə tərcümə edilməyən elmi ədəbiyyatları Avropa dillərinə çevirməklə məşğuluq. Bununla yanaşı, konfranslar keçiririk. Artıq Oksford Universitetində iki beynəlxalq konfransımız keçirilib. Bizim altı məzun yerimiz var - üç doktorant, üç magistr. Artıq yerlərin hamısı tutulub. Bu yerləri Amerikadan, İngiltərədən və başqa ölkələrdən tələbələr tutublar.

Professor Nərgiz Paşayeva deyib: "Biz 2013-cü ildən Mərkəzin elm-təhsil proqramının həyata keçirilməsi ilə məşğuluq. Biz tarix, arxeologiya elmləri üzrə tədqiqatlar aparırıq. Azərbaycan tarixinə, ədəbiyyatına aid, indiyədək heç bir Avropa dilinə tərcümə edilməyən elmi ədəbiyyatları Avropa dillərinə çevirməklə məşğuluq. Bununla yanaşı, konfranslar keçiririk. Artıq Oksford Universitetində iki beynəlxalq konfransımız keçirilib. Bizim altı məzun yerimiz var - üç doktorant, üç magistr. Artıq yerlərin hamısı tutulub. Bu yerləri Amerikadan, İngiltərədən və başqa ölkələrdən tələbələr tutublar.

Professor Nərgiz Paşayeva deyib: "Biz 2013-cü ildən Mərkəzin elm-təhsil proqramının həyata keçirilməsi ilə məşğuluq. Biz tarix, arxeologiya elmləri üzrə tədqiqatlar aparırıq. Azərbaycan tarixinə, ədəbiyyatına aid, indiyədək heç bir Avropa dilinə tərcümə edilməyən elmi ədəbiyyatları Avropa dillərinə çevirməklə məşğuluq. Bununla yanaşı, konfranslar keçiririk. Artıq Oksford Universitetində iki beynəlxalq konfransımız keçirilib. Bizim altı məzun yerimiz var - üç doktorant, üç magistr. Artıq yerlərin hamısı tutulub. Bu yerləri Amerikadan, İngiltərədən və başqa ölkələrdən tələbələr tutublar.

29 aprel 2017-ci il

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub



Əvvəli-Səh-3

Biz təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaşayan xalqları, onların maddi, mənəvi sərvətlərini, dillərini, ədəbiyyatını və s. öyrənirik. Qafqaz həmişə elmi, tarixi baxımdan maraq doğuran, Qərbdə, xüsusilə də İngiltərədə az öyrənilən, elmi ədəbiyyatda az təbliğ olunan bölgələrdən biridir. Bu baxımdan biz bu boşluğu doldurmaq niyyətindəyik. Bizim böyük işlərimizdən biri elbəttə ki, Mərkəzə Nizami Gəncəvinin adının verilməsidir. Bu

ad əbədi olaraq Oksford Universitetində qalmalıdır və Nizami Gəncəvi adına Mərkəz bugünkü ilk addımlarını gələcəkdə yeni nəsillərə, yeni alimlərə verəcək".

Nərgiz Paşayeva bildirib ki, Oksford Universitetinin gözəl deyəyi var - Tanrı, yolumu işıqlandır. Yaradan hər kəsin yolunda bir məqsəd, bir niyyət, bir sınaq qoyur. "Bugünkü mükafat cüzi əməyim qarşılığında böyük mükafatdır. Mən sadəcə olaraq bu sınağı doğrultmağa çalışmışam. Amma çox

az bir qismə nail olmuşam. Bu mükafat məndə həm qürur hissi yaradır, eyni zamanda, üzərimə böyük məsuliyyət də qoyur", - deyərək professor Nərgiz Paşayeva qeyd edib.

Həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi sahəsində xüsusi xidmətlərinə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, professor Robert Hoylanda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" verilib.

Professor R.Hoyland Azərbaycana səfərindən və bu medala layiq görülməsindən məmnunluğunu bildirib, yüksək mükafata görə təşəkkür edib. Sonra elmi fəaliyyətin qiymətləndirilməsi üçün milli məlumat bazasının yaradılması sahəsində mövcud problemlər, biliklər iqtisadiyyatının formalaşdırılması, elm və təhsilin inteqrasiyasında inkişaf perspektivləri, AMEA-nın elmi müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, elektron elmin inkişafı, biliklər cəmiyyətinin formalaşdırılmasında alimlərimizin rolu və digər məsələlər ətrafında verilən sualları AMEA-nın akademik-katibi, akademik Rasim Əliyev

liyəv cavablandırıb.

Daha sonra Fizika İnstitutu direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov ötən il AMEA-da fizika sahəsində aparılan tədqiqatlar, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi, Bakı Dövlət Universitetinin faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə yer elmləri sahəsində multidisiplinar tədqiqatlar mövzularında çıxış ediblər.

Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın 2016-cı ildəki fəaliyyəti qənaətbəxş hesab edilməklə illik hesabat təsdiqlənib.

Qərarla Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, biotexnologiya, gen mühəndisliyi və biofizika sahələrində tədqiqatların genişləndirilməsi, neft sənayesinin inkişafı ilə əlaqədar Xəzər dənizinin ekologiyası, biologiyası və geologiyası ilə bağlı tədqiqatlara üstünlük verilməsi, AMEA-nın xarici elmi mərkəzlərlə birgə meqalayihələrdə iştirakının davam etdirilməsi ilə bağlı müdəcəalar yer alıb. Bundan başqa, elm

və təhsilin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi, elmin innovasiya təminatının, innovasiya və elmin kommersiyalaşdırılması sahələrində fəaliyyətin və yüksək texnoloji bizneslə əlaqələrin genişləndirilməsi, AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və digər məsələlər də qərarda əksini tapıb. Daha sonra AMEA-nın adlı mükafatları sahiblərinə təqdim olunub.

Fizika-riyaziyyat elmləri doktoru Kərim Allahverdiyev Nəsrəddin Tusi adına, akademik Məhərrəm Babayev Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov Akademik Üzeyir Hacıbəyli adına və AMEA-nın müxbir üzvü Zakir Qarayev Akademik Mirəsəddulla Mirqasımov adına mükafatlarla təltif olunublar.

Bundan başqa, akademik Vaqif Fərzəliyevə Akademik Yusif Məmmədliyə adına mükafat, akademik Vasif Babazadəyə Akademik Musa Əliyev adına mükafat, tarix elmləri doktoru Əli Rəcəbliyə Abbasqulu ağa Bakıxanov adına mükafat təqdim edilib.

Bununla da AMEA-nın illik ümumi yığıncağı öz işini başa çatdırıb.

Professor Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 28-də keçirilən ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” öz sahiblərinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələrini ictimaiyyətə açıqlayan AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədləri irəli sürülən alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu, Komissiyanın bu il keçirilən yekun iclasında Qızıl medala layiq görülən namizədlərin seçildiyini bildirib.

Müsabiqənin nəticələrinə görə, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland Qızıl medala layiq görüldü.

Qeyd edək ki, 2013-cü ilin yayında M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın britaniyalı alimlərlə görüşü zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi və dili haqda demək olar heç bir məlumat, araşdırma, tədris vəsaiti yoxdur və fənlər tədris edilmir. Bununla belə, universitetdə gürcü və erməni dilləri öyrənilir. Həmin vaxt professor Nərgiz Paşayeva britaniyalı alimlərlə müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılınsın və bu Mərkəz universitetin bir hissəsi kimi tanınsın, elmi fəaliyyət göstərsin və gələcək nəsillər bundan istifadə edə bilsinlər. Professor Nərgiz Paşayeva Mərkəzə Nizami Gəncəvinin adının verilməsini təklif edərək demişdi: “Bizim iki qürur mənbəyimiz varsa, onlardan biri Nizami Gəncəvidir”.

Beləliklə, 2013-cü il oktyabrın 28-də Böyük Britaniyada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva və Oks-



ford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru Lieyzi Elder arasında Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı və həmin vaxtdan dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetində Nizami Gəncəvi adına Elmi Mərkəz fəaliyyət göstərməyə başladı (<http://www.orinst.ox.ac.uk/research/nizami-gancjavi/home>).

Professor Nərgiz Paşayeva 2013-cü ildən fəaliyyət göstərən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin yaradılmasında böyük əmək sərf edərək Böyük Britaniyada müxtəlif görüşlər keçirmiş və bu Mərkəzə məhz dahi şairimiz Nizamının adının verilməsinə nail olmuşdur.

2013-cü ildən başlayaraq bu istiqamətdə professor Nərgiz Paşayevanın Oksford Universitetinin inkişaf departamentinin rəhbəri xanım Lieyzi Elder, universitetin keçmiş vitse-kansleri professor Endru Hamilton, Kraliçanın ədliyyə məsələləri üzrə müşaviri, “Brasenose” Kollecinin rəhbəri Con Bouers, Sent Kross Kollecinin rəhbəri, Viktoriya və Albert muzeyinin direktoru vəzifəsində işləmiş Ser Mark Couns, Şərqsünaslıq İnstitutunun rəhbəri professor Mark Smit, Triniti Kollecinin professoru Brayan Vord Perkins və onlarla başqa alim və rəhbər şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan üçün vacib olan bu elmi Mərkəzin fəaliyyət istiqamətləri və elmi-strateji məqsədləri müzakirə olunmuşdur.

Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin universitetin tək cə Şərqsünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.

Hazırda Mərkəz Oksford Universiteti tərəfindən tertib və təsdiq edilmiş 5 illik elmi-tədris proqramı üzrə kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intellektual birliyi ilə əlaqələr yaratmağa çalışır.

Qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzində professor Nərgiz Paşayevanın təşəbbüsü ilə başlanmış Nizami yaradıcılığının tədqiqatçısı, tanınmış şərqsünas alim, professor Yevgeni Bertelsin “Dahi Azərbaycan şairi Nizami” kitabının (1940) Oksford Universitetində rus dilindən ingilis dilinə edilən tərcüməsi başa çatıb. Y.Bertelsin bu elmi əsəri Nizami yaradıcılığının öyrənilməsi və tədqiqatçılarından dünya nizamişünaslığı və şərqsünaslığı üçün vacib əhəmiyyət daşıyır. 1940-cı ildən etibarən həmin kitab nəinki ingilis dilində, həmçinin orijinal variantda da təkrar nəşr edilməyib. Kitab Oksford Universitetində ingilis dilində çap olunub. Bu, ingilis dilində nəşr olunan ilk akademik tərcümədir və cari ilin mayında Böyük Britaniyada kitabın təqdimatı keçiriləcək.

Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi öz fəaliyyətində fundamental və akademik elmi araşdırmalara xüsusi önəm verərək müxtəlif beynəlxalq elmi konfranslar təşkil edir. 2015-ci il iyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi, Şərqsünaslıq İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə “Şərqi Qafqaz son an-

tic dövrdən erkən İslam dövrünə qədər” adlı Beynəlxalq elmi-praktik konfrans təşkil edib.

Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniyada keçirdiyi ilk geniş akademik elmi tədbirində Oksford Universiteti ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil ocaqlarının, eləcə də Avropanın bir sıra qabaqcıl universitetlərinin Yaxın Şərqi və Qafqaz bölgəsi üzrə mütəxəssis alimləri iştirak ediblər.

2016-cı il iyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən olan “Brasenose” Kollecinə universitetin Nizami Gəncəvi Mərkəzi növbəti “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusunda Beynəlxalq elmi konfrans təşkil edib. Keçirilən hər iki konfransın həmsədri Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva olub.

Konfransda Oksford Universitetinin alimləri ilə yanaşı, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü Eberhard Zauer, Rusiya Elmlər Akademiyasının aparıcı arxeoloqu və tarixçisi, professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzində arxeologiya departamentinin rəhbəri, professor Murtaçalı Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu, doktor Kərim Əlizadə, Nyu-York və Pensilvaniya universitetlərində arxeologiya üzrə aparıcı mütəxəssis, doktor Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin doktoru Kristen Hopperin elmi məruzələri böyük maraqla dinlənilib.

Professor Nərgiz Paşayeva-

nın təşəbbüsü ilə Oksford Universitetinin tədqiqatçı alimi, doktor Pol Vodsvordun rəhbərliyi altında bir qrup Oksford tədqiqatçısı Bərdədə artıq iki ildir ki, arxeoloji qazıntılar aparır və Azərbaycan üçün çox əhəmiyyətli tarixi tapıntıları nail olublar.

Onu da qeyd edək ki, Britaniyanın “Sərhədsiz İrs” (Heritage Without Borders) təşkilatı Azərbaycanda ilk dəfə olaraq mədəni irsin qorunması məqsədilə Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək gələcək nəsillərə ötürülməsini təmin edir.

2016-cı ildə Britaniyada təsis edilmiş və rəsmi qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi 1169381) “Azərbaycan və Qafqazı öyrənən Britaniya Fondu”nun (“The British Foundation for the Study of Azerbaijan and the Caucasus”) Qəyyumlar Şurasının sədri professor Nərgiz Paşayeva seçilib.

Lordlar Palatasının üzvü, Avropa Şurasının 2003-2006-cı illərdə Azərbaycan üzrə məruzəçisi olmuş lord Malkolm Brus, İngiltərənin Azərbaycan və Qafqaz regionu üzrə aparıcı alimləri - Oksford Universitetinin İslam tarixi üzrə, habelə Nyu-York Universitetinin Qədim Dünya İnstitutunun aparıcı professoru, hazırda Qafqaz regionunu öyrənən və qədim Bərdənin arxeoloji ekspedisiyasına rəhbərlik edən professor Robert Hoyland, Şotlandiyanın məşhur Sent Endryus Universitetinin İslam, Orta Asiya və Qafqaz bölgəsi üzrə professoru Endryu Pikkok və Ekseter Universitetinin İslam tarixi və şiəlik təriqətinin yayıldığı əraziləri öyrənən professoru Robert Qliv yaradılan Britaniya Fondunun Qəyyumlar Şurasının üzvləridir.

Bu Fond Azərbaycan və Birləşmiş Krallıq arasında mövcud olan ikitərəfli elm, mədəniyyət, maarif, təhsil münasibətlərinə real töhfə verən ciddi bir qurum kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Fond Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin və İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətinə dəstək verməklə yalnız Oksford Universiteti və Londonda deyil, İngiltərənin başqa ali təhsil ocaqları, mötəbər elmi və siyasi qurumları ilə əməkdaşlıq etməyi planlaşdırır. Fondun məqsədlərindən biri də Azərbaycan və Qafqaz üzrə Britaniyanın alim və aparıcı mütəxəssislərini bir araya gətirib Azərbaycanı layiqli səviyyədə təmsil etməklə yanaşı, Britaniyada yaşayan Azərbaycan icmasına dəstək olmaqdır.

29 aprel 2017-ci il

Professor Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb

Əvvəli-Səh-5

Britaniya Fondu Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və ədalətli dəstək üçün yaradılıb.

2017-ci il yanvarın 25-də dünyanın ən böyük dekorativ-tətbiqi incəsənət və dizayn muzeyi olan, 1852-ci ildə əsası qoyulmuş Viktoriya və Albert Muzeyində Britaniya Fondunun təqdimat mərasimi keçirilib. Tədbirdə Birləşmiş Krallığın elmi-akademik dairələrinin nüfuzlu üzvləri, Böyük Britaniya hökuməti və parlamentini təmsil edən şəxslər, Böyük Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri lord Malkolm Brus və lord Maykl German iştirak ediblər. Tədbirə qatılan alimlər arasında məşhur tarixçi, Londonun SOAS Universitetinin ərəb tarixi üzrə professoru Hyu Kennedi, Oksford Universitetinin ərəb ədəbiyyatı



üzrə professoru Culiya Brey, Oksford Universitetinin Rusiya və Avrasiya Mərkəzinin direktoru, professor Roy Allison, Oksford Universitetinin şərqşünaslıq fakültəsinin professoru Edmund Herseq, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tə-

rəfdən rəhbəri, professor Robert Hoyland, SOAS Universitetinin Şərq musiqisi üzrə professoru, İranşünaslıq Mərkəzinin üzvü Oven Rayt, həmin universitetin İslam incəsənəti üzrə professoru, SOAS Universitetinin xəzinələri layihəsinin direktoru Anna Konta-

dini, ABŞ-ın Luiziana ştatının Tuleyn Universitetinin Səfəvilər dövrü üzrə tədqiqatçı alimi, professor Elio Brankaforte, Britaniyanın Ekseter Universitetinin İslamşünaslıq üzrə professoru Robert Qliv, Şotlandiyanın Sent Endryus Universitetinin orta əsrlər üzrə islam-

şünas professoru Endryu Pikok, Kembric Universitetinin Qazaxıstan Mərkəzinin direktoru, doktor Siddhart Saksena, Darem Universitetinin aparıcı arxeoloq alimi, doktor Dan Lorens, qədim və orta əsrlər dövrü üzrə tarixçi alim, BBC və digər beynəlxalq telekanallarda yayımlanan elmi-maarifləndirici verilişlərin məşhur aparıcısı və müəllifi doktor Bettani Hyus və başqalarının adlarını çəkmək olar.

Qeyd etmək lazımdır ki, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi yarandığı gündən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əlaqələr qurub. Hazırda MDU-nun Bakı filialında Nizami Gəncəvi Elmi Mərkəzi ilə elmi əlaqələr qurmaq istəyən, Azərbaycanda fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatlar üçün əlaqə mərkəzi rolunu həyata keçirən “Oxford Room” adlı xüsusi şöbə mövcuddur. Şöbə Mərkəzin fəaliyyəti ilə maraqlanan, onun ali missiyasına kömək göstərmək istəyən təhsil və elm müəssisələrini, fiziki və hüquqi şəxsləri Mərkəzin fəaliyyəti haqqında informasiya ilə təmin edir.

“Heydər Əliyev və Azərbaycan gəncliyi”



Dünya Bakı Slavyan Universitetində (BSU) “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunub. Konfrans BSU-nun və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. Əvvəlcə dövlət himni səsləndirilib.

BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəsle diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit



şəraitin yaradılması olub. Təhsilə və elmə yiyələnməyin vacibliyini vurğulayan Nurlana Əliyeva gənclərin mənəvi tərbiyəsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. Milli dəyərlərimizi, ənənələrimizi, dilimizi, tariximizi, yaxşı bilməyən gənc vətənpərvər ola bilməyəcəyini deyən rektor bu konfransın məhz belə bir məqsəddə xidmət etdiyini vurğulayıb. O, konfransın

Sonra Ulu öndərin gənclərə qayğısından bəhs edən video-çarx nümayiş olunub. Konfransda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Erkən Özoral və digərləri çıxış edərək, ölkəmizdə əsas Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, bu sahədə görkəmli dövlət xadiminin misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, Azərbaycanda gənclər siyasətinin formalaşdırılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hər zaman



rans iştirakçılarına uğurlar arzulayıb.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bu gün dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini qeyd edib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirildiyini bildirib.

gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Konfrans işini dörd bölmədə davam etdirib.

YAP Şamaxı rayon təşkilatının VIII konfransı keçirilib



Dünən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının VIII konfransı keçirilib. Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulub.

Konfransı giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq, hesabat məruzəsi ilə çıxış edib. O, ötən konfransdan bu günə qədər rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər, YAP fəalları rayonun ictimai-siyasi həyatındakı iştirakı, təşkilata üzv olanların sıralarının genişlənməsi, respublika əhəmiyyətli tədbirlərə verilən dəstək və digər mövzularla bağlı geniş məlumat verib. B.Abbasov Şamaxı rayon təşkilatının fəaliyyətini YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirdiyini vurğulayıb.

Konfransda YAP Şamaxı rayon təşkilatı-

nın nəzarət-təftiş qrupunun üzvünün məruzəsi dinlənilib. Məruzə ətrafında rayon təşkilatı idarə heyətinin üzvü, Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Təhsil şöbəsinin müdiri Eyvaz Eminliyev, Əngəxaran kənd məktəbinin müəllimi Cavid İslamov və ADPU-nun Şamaxı filialının tələbəsi Rövsənə Quliyeva çıxış ediblər. Konfrans YAP Şamaxı rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib və qarşıdakı dövr üçün fəaliyyət proqramını müəyyənləşdirib.

Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Rayon təşkilatının 31 nəfər şuraya, 17 nəfər idarə heyətinə, Bəxtiyar Abbasov yenidən Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri seçilib.

Samir



Görkəmli alim Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib



Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC-də görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə yüksək ziyalılığı, xanımlığı ilə hamının rəğbətini qazanan görkəmli şəxsiyyət Zərifə Əliyevanın mənalı ömür yoluna nəzər salınıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycan elminə, səhiyyəsinə misilsiz töhfələr verən tanınmış oftalmoloq alimin, cəmiyyətimiz üçün layiqli vətəndaş, görkəmli ictimai-siyasi xadim yetişdirən bir ananın 94 illik yubileyini təqvimin ən əlamətdar günlərindən biri kimi dəyərləndirib. O bildirib ki, mənalı ömrünü insanların sağlamlığının qorunmasına, neçə-neçə xəstəyə dünya işığı bəxş etmiş Zərifə xanım həmişə insanlara xüsusi qayğı və nəvazişlə yanaşmış. Milli Məclisin deputatı vurğulayıb ki, görkəmli ictimai-siyasi xadim

Əziz Əliyevin ailəsində doğulub boya-baş çatmış Zərifə xanım nəsilərə örnək olan bir ömür yaşayıb.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də qayğıkeş insan və ictimai xadim Zərifə Əliyevanın həyatından, zəngin elmi fəaliyyətindən, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən danışib. Zərifə Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, onun şərəfli ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını söyləyib. Şəmsəddin Hacıyev bildirib ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verən, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə Əliyeva, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfali ömür-gün yoldaşı olub. Digər çıxış edənlər də Zərifə Əliyevanın parlaq xatirəsinin daim anılacağını, xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.

XİN: Nazirlərin görüşündə prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar müzakirə edilib

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı üçtərəfli görüşündə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətrafı müzakirə edilib. AZƏRTAC xəbər verir ki, bu fikri Moskva görüşünü şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev qeyd edib ki, aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarna məruzə ediləcək.



YAP Xətai rayon təşkilatında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva anılıb



Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov böyük alim və akademik Zərifə xanım Əliyevanın misilsiz xidmətlərindən danışdı: "Zərifə xanımın fitri istedadı malik novator alim, pak və nəcib insan, gözəl ana kimi yaşadığı mənalı ömür yolu hər bir alim və həkim üçün həyat

ve mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki keşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi".

H.Mirələmov çıxışında onu da bildirdi ki, görkəmli oftalmoloq-alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar və qayğıkeş ana Zərifə Əliyeva haqqında əbə-



diyyət dastanıdır: "Homerin "İliada" əsərində deyilir ki, bir yaxşı həkimin həyatı yüzrlərlə və minlərlə insanın həyatına bərabərdir. Zərifə xanım Əliyevə elə bir həkim idi ki, bütün həyatını tibb elminə, xalqımızın sağlam yaşamasına və elminizin inkişafına sərf etdi".

Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdliyeva, 9 sayılı poliklinikanın baş həkimi Aida Hüseynzadə, Ziq Sağlamlıq Mərkəzinin terapevti Nurəne İsbalayeva

çixış edərək, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan və yüksək mənəvi keyfiyyətlərindən danışdılar. Daha sonra YAP Xətai rayon təşkilatının yeni üzvlərinə partiya biletləri təqdim olunub. Sonda "Zəkalar" Liseyinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu.

SAMİR

Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim

DSX-də Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünü ilə bağlı anım tədbiri keçirilib



Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünü münasibətilə Dövlət Sərhəd Xidmətində anım tədbiri keçirilib. DSX-nin Mətbuat Mərkəzindən "SƏS"ə daxil olan məlumata görə, Dövlət Sərhəd Xidmətinin qa-

dın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, önünə tər çiçək dəstələri düzüblər. Mərasimin rəsmi hissəsində çıxış edənlər görkəmli akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misil-



siz xidmətindən danışdılar. Qeyd olunub ki, Zərifə xanım Əliyeva övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevə vəfali ömür-gün yoldaşı, sadıq dost və silahdaş olmaqla yanaşı, ən ali insani keyfiyyətləri özündə birləşdirən ziyalı, fundamental elmi-tədqiqatları ilə oftalmologiya-

nıb.

Tədbirin sonunda "Heydər Əliyev. Əsl məhəbbət haqqında" sənədli filmi nümayiş etdirilib.

R.RƏSULOVA

nın inkişafına və dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim idi.

Həmçinin, Zərifə xanım Əliyevanın fitri istedadı malik novator alim, pak və nadir bir insan kimi keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbi olduğu, yüksək daxili mədəniyyəti, elmə sədaqəti, gördüyü işlərlə qədərbilən xalqımızın qəlbində əbədi yaşayacağı xüsusi olaraq vurğula-

Finlandiyalı deputatlara Azərbaycandakı multikulturalizm ənənələri barədə məlumat verilib

Helsinkidə səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin daha bir görüşü Finlandiya parlamentində dini məsələlərlə məşğul olan Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və üzvləri ilə keçirilib. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeyin, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov daxildir.

Parlamentin Administrasiya Komitəsinin sədri Juho Eerola qonaqlara qanunverici orqanın fəaliyyəti

də gördüyü işlərlə bağlı ətraflı məlumat verib. Dünyada böyük vüsət alan islamofobiya və irqçilik kimi



yəti, qəbul edilən qanunlar, din və azadlıq kimi məsələlərdə tutduğu mövqe barədə məlumat verib. O, Finlandiyadakı müxtəlif dini birliklərin fəaliyyəti, bu ölkədə dövlət-din münasibətləri və dini etiqadlar barədə təqdimat edib.

Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Eero Lehti Azərbaycan ilə Finlandiya arşındakı ikitərəfli əlaqələrdən bəhs edərək bu əlaqələrin son vaxtlar daha da inkişaf etdiyini bildirdi, lakin bu istiqamətdə daha çox işin görülməli olduğunu deyib. Bu səpkidə Azərbaycanın dövlət və din xadimlərinin Finlandiyaya səfər etməsinin vacib olduğunu qeyd edərək, belə konfransların və qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə təkan verəcəyini vurğulayıb.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdəki multikulturalizm və tolerant mühitdən söhbət açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin bu sahə-

halları pisləyən Kamal Abdullayev bu kimi mənfi hallara qarşı milliyətindən və dinindən asılı olmayaraq birgə mübarizə aparılmalı olduğunu vurğulayıb. Dövlət müşaviri Azərbaycanın dini liderlərinin və dövlət xadimlərinin Finlandiyaya səfərinin önəmini qeyd edərək, müzakirə olunan mövzuların həm Finlandiya, həm də Azərbaycan xalqlarının ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğunu, bu dəyərləri inkişaf etdirmək üçün ortaqların vacib olduğunu bildirib.

Ölkəmizdəki siyasi, iqtisadi və mədəni inkişaf ilə yanaşı, aparılan tolerantlıq siyasətindən söz açan Kamal Abdullayev qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və dəstəklənən bu siyasət çoxmillətli ölkə olan Azərbaycana böyük fayda gətirir, ölkəmizdə azad cəmiyyətin inkişafında böyük rol oynayır. Dövlət müşaviri Azərbaycandakı parlament ənənələrinə də toxunub, Milli Məclisin dini, etnik və siyasi baxışlarına görə rəngarəng olduğunu diqqətə çatdırıb.

O, ölkəmiz arasında daha sıx əlaqələrin qurula biləcəyini deyərək finlandiyalı deputatları Azərbaycana səfərə dəvət edib.

Xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən, Azərbaycanın keçdiyi çətin tarixi yoldan və bugünkü iqtisadi və siyasi inkişafından söhbət açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bütün çətinliklərə baxmayaraq, ölkəmizdə uğurla aparılan multikulturalizm və tolerantlıq siyasətindən bəhs edib. Bu siyasətə söykənərək Azərbaycanın regionda və dünyada hər gün artan rolunu və əhəmiyyətini diqqətə çatdıran komitə sədri bu faktları əsas tutaraq iki ölkə arasında daha sıx əməkdaşlığın labüd olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu görüşün Finlandiya-Azərbaycan əlaqələrinə müsbət təsir edəcəyini əminliklə vurğulayıb. Şeyxülislam ölkəmizdə dinlərarası və xalqlararası dözümlülük, tolerantlıq, multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu

qeyd edib, bu ənənələrin Azərbaycan dövləti və hökuməti tərəfindən daim dəstəkləndiyini vurğulayıb. Allahşükür Paşazadə bu gün dünyada radikalizmin və terrorizmin artdığı bir zamanda Azərbaycandakı tolerantlıq modelinin başqa ölkələr üçün örnək ola biləcəyini söyləyib.

İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bir çox ölkələrdə bəzi qüvvələrin İslamı siyasiləşdirərək terrorla əlaqələndirmək, onu gözəndirən salmaq istəklərindən danışan şeyxülislam bu kimi halları pisləyib. Qeyd edib ki, ənənəvi İslam dəyərlərini qoruyub saxlamaq və bu dəyərləri olduğu kimi insanlara çatdırmaq üçün Azərbaycanın müvafiq dövlət qurumları və Qafqaz Müsəlmanları İdarəsi mütəmadi iş aparır.

Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycan və Finlandiya hökumətləri və parlamentləri arasında daha sıx əlaqələrin qurulmasının labüd olduğunu qeyd

edib. Azərbaycanda dini tolerantlığı qorumaq üçün Milli Məclisin qəbul etdiyi hüquqi aktlardan ətraflı söz açan Cavanşir Paşazadə bu sahədə böyük nailiyyətlərin olduğunu bildirdi. Deputat Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı hökumətin qəbul etdiyi proqramlardan danışaraq ölkəmizin kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüşdə çıxış edən digər din xadimləri Azərbaycandakı tolerantlıq mühitindən, dövlət-din münasibətlərindən danışdılar. Onlar ölkəmizdə müsəlmanların əksəriyyəti təşkil etməsinə baxmayaraq, bütün dinlərin nümayəndələrinin sülh şəraitində, heç bir problemə üzvləşmədən yaşadıklarını vurğulayıblar.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki

Dövlət Gömrük Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərini, ərizə və şikayətlərini müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağsu şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda bölgədə yerləşən - Ağsu, Şamaxı, Qobustan və İsmayıl rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.



29 aprel 2017-ci il

AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ TƏKAMÜLÜNDƏ İLHAM ƏLİYEV MƏRHƏLƏSİ

Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşdıqdan, yaxud təşəkkül tapdıqdan sonra bir əsrdən artıq mürəkkəb, ziddiyyətli, lakin mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçmişdir ki, onun - azərbaycançılıq ideologiyasının təkamülünün, fikrimizcə, aşağıdakı beş mərhələsi mövcuddur:

1) XX əsrin 20-ci illərinin əvvəllərindən 30-cu illərinin sonlarına qədər;

2) XX əsrin 30-cu illərinin sonlarından 70-ci illərinin əvvəllərinə qədər;

3) XX əsrin 70-ci illərinin əvvəllərindən 80-ci illərinin sonlarına qədər;

4) XX əsrin 80-ci illərinin sonlarından XXI əsrin 10-cu illərinin əvvəllərinə qədər;

5) XXI əsrin 10-cu illərindən sonra...

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi XXI əsrin 10-cu illərinin əvvəllərindən başlayır. Və bizim günlərdə həm inamla, böyük enerji ilə, həm də miqyasını genişləndirərək (və təkmilləşərək) davam edir...

Müşahidələr (və araşdırmalar) göstərir ki, müasir mərhələdə - İlham Əliyev mərhələsində azərbaycançılıq ideologiyasının təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan birincisi, həmin ideologiyanın tarixinə (bu tarixin bütün yönərlilə obyektiv öyrənilib mənimsənilməsinə) elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır.

Bu gün ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərin və geniş müzakirələr əsasında necə varsa o cür araşdırılıb öyrənilsin, xüsusilə gənc nəslin Azərbaycan xalqını, Azərbaycan dövlətini müstəqilliyə gətirib çıxaran milli ideologiya, onun hansı müzakirələrdə, mübahisələrdə və münaqişələrdə formalaşdığı, eləcə də Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə İbrahimov kimi müxtəlif miqyaslı və mövqeli milli ideoloqların təfəkkür tərcümeyi-halları haq-



*Nizami Cəfərov
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı*

qında kifayət qədər aydın (və mükəmməl) təsəvvürləri olsun. Halbuki bu imkan əvvəlki mərhələlərdə ya yox idi, ya da müxtəlif səbəblər üzündən bu və ya digər dərəcədə məhdud olmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyini nəzəri əsaslarının hazırlanmasında yaxından iştirak edən... görkəmli ictimai xadim" Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin (və Prezident İlham Əliyevin), ilk növbədə, milli ideologiyasının tarixinə münasibətinin göstəricisidir. Və bu sözləri cənab Prezidentin bir sıra digər sərəncamları (xüsusilə, azərbaycançılıq ideologiyasının banilərindən biri olan, uzun illər adının çəkilməsi belə qadağan edilmiş Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqındakı sərəncamı) barəsində də demək olar. Onların hər biri, bir tərəfdən, milli ideologiya klassiklərini geniş ictimai miqyasda tanıtmışa; ikinci tərəfdən, milli ictimai şüuru zənginləşdirməyə, onun polifoniyasını təmin etməyə; üçüncü tərəfdən isə, milli ideologiyanın köklərini, mənbələrini (və ümumən tarixini!) onun müasir təzahür texnologiyaları ilə üzvü vəhdətdə - bir bütöv halında təsəvvür etməyə münbit (və rəsmi!) şərait yaradır.

Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində,

xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə, yeni Ulu Öndər Heydər Əliyev dövrünə qədər azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də ölkə xaricində (mühacirətdə) biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unudurulması üçün hər cür cəhdlər edilmiş, az-çox təzahürələri isə müxtəlif mədəni-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorf-

laşdırılmış və ya "sımasızlaşdırılmışdır"... Xaricdə (mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir... Və bütün hallarda Azərbaycan xalqının milli ideallarının qarşısını həm adminstrativ (agressiv!), həm diplomatik (aldatma!), həm də ekspressiv (şirnikləndirmə!) yolları ilə məhz sovet-sosialist ideologiyası kəsmiş, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyayı da sona qədər unudurmaq, yaddaşlardan silmək mümkün olmamışdır.

Azərbaycançılıq ideologiyasının təkamülündə Prezident İlham Əliyev mərhələsinin ikinci mühüm əlaməti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla yanaşılmasıdır. Və bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan iki - üçüncü və dördüncü təkamül mərhələsinin lideri (müəllifi!) olmaqla yanaşı, bu gün davam edən beşinci mərhələsinin perspektivlərini də müəyyənləşdirmişdir.

Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil (və təbliğ) olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının tənənsəsi deməkdir. Və heç də təsadüfi deyil ki, bugünkü siyasi leksikonda "heydərliyəvçilik" anlayışı "azərbaycançılıq" anlayışının yeni tarixi şəraitdəki məzmununu (və məhiyyəti!) ifadə edir. İstər sovet dövründəki məlum (və mürəkkəb!) şərtlər daxilində, istərsə də

müstəqillik dövrünün ondan heç də az mürəkkəb (və ziddiyyətli!) olmayan illərində ümummilli lider Azərbaycanı Azərbaycan və Azərbaycan xalqını Azərbaycan xalqı edəcək bütün milli mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün hər cür tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdır, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsərlə (və qürurla!) "bizim siyasətimiz - bizim işimizdir" deməsinə əsas verə bildi.

Üçüncü mühüm əlamət, heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafehi naminə həyata keçirilməsidir. Bu məsələ ona görə çox əhəmiyyətlidir ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə (azərbaycançılıq ideologiyasının təşəkkül tapıb formalaşdığı XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq) gah türkçülüyə, gah müsəlmançılığa, gah da müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olmuşdur. Və bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının, müştəqilliyin sünü olaraq pozulmasını, yaxud zəifləməsinə tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazmışdır.

Prezident İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının orta maraqlarının cəsərlə müdafiəsinə qədər gedir. Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Prezident İlham Əliyevin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.

Eyni zamanda bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun (müasir dünyanın) global idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır. Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu

gün Azərbaycanda klassik formunda (və tipologiyasında) tətbiq edilməklə qalmayıb, mərhələnin (və dövrün) tələblərinə uyğun olaraq yaradıcılıqla yaşanıb ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, humanist və uzaqqörən (mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli) siyasətin nəticəsidir.

Müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin, fikrimizcə, mühüm əlamətlərindən dördüncüsü hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər müterəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif (biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan) ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.

Azərbaycan xalqı (və dövlətçiliyi) tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif (və qaynar!) ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində (fəlsəfəsində və ya metafizikasında) üç tamamilə humanist (və insan cəmiyyətinin təhtəlsüz, yaxud təbii bir şəkildə, "müdaxiləsiz" yaratdığı!) dəyər komponenti ifadə olunur:

- 1) etnik mənsubiyyət;
- 2) dini mənsubiyyət;
- 3) dünyəvi mənsubiyyət.

Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu (və onu yaradan) xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. O var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir...

Beşinci əlamət Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun müsbət nəticələrini görmək mümkün deyil.

AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ TƏKAMÜLÜNDƏ İLHAM ƏLİYEV MƏRHƏLƏSİ

Əvvəli-Səh-10

Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətəninə yüz (həttə min!) illərlə necə məskun olmuşdursa bu gün də məskundur... Ona görə də əsas Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin - Dünya azərbaycanlılarının həmrəyliyinə miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan dövlətçiliyi tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu (həttə fəlsəfəsini) bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət-ənənələrin daşıyıcılarıdır. Və onların eyni bir dilləri - Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi mövcuddur...

Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir- birlərilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani (ümumbəşəri!) bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətlə xasdır...

Azərbaycan xalqının (və insanın) dünyanın inkişaf etmiş xalqları (və insanların) ilə müqayisədə ikinci, həttə üçüncü dərəcəli olması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlərə (və onun uğurlu nəticələrinə), fikrimizcə, altıncı əlamət kimi baxmaq olar. Etiraf etməliyik ki, azərbaycanlılarda uzun on illər (həttə əsrərlər!) belə bir kompleks olmuşdur. Ziyalıların öz ana dillərindən (və prinsip etibarilə, mənsub olduqları xalqdan) imtina edib müxtəlif əcnəbi dillərdə danışmaq, özlərinə əcnəbi soyad formaları qəbul etmələri və s. həmin "gerilik" kompleksinin təzahürləri (və nəticələri) idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi... Ancaq bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir. Və milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir. Ölkədə abadlaşan, "yeni rəmzlər"ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını mənən, ruhan yüksəldən, əgər belə demək mümkünse, onun katarsisini təmin edən əl hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb onun (Azərbaycan insanının) gələcək taleyini, xarakterini müəyyən edir. Və bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının tarixində həmişəlik ola-

raq İlham Əliyevin adı ilə qalacaqdır...

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin yedinci əlaməti həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə (bu sahələrin təsəvvürə gətirilməsi belə çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan - Dünya dialoqunun zəngin təcrübəsinin qazanılmasıdır. Bu isə ilk növbədə o deməkdir ki, azərbaycançılıq ideologiyası (və Azərbaycan xalqının milli idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb, "özümüz deyib, özümüz eşidək" prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan (və dünya) təfəkkürü mövqeyindən görünüb etiraf olunur... Tarixi (və cari) rəqibləri açıq mübarizəyə çəkir, onların hansısa gizli "laboratoriyalar"da hazırlanmış məkrli planlarını alt-üst edir...

Beynəlxalq dialoqlara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyalar, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradigmalara yiyələnir...

Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli özünüifadə (və özünüütəsdici) metodlarının, üsullarının və verdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir. Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən bu qədər kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi heç bir mərhələdə mümkün olmamışdır...

Azərbaycanın regionda, ümumən beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyunkturluluğu ilə tanınan dünyanın "haqq-hesab"ından kənar qalıb təcrid olunmaması, çox güman ki, doqquzuncu əlamətdir. Və bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara yiyələnmiş, hər hansı "gözlənilməz" ideoloji hücumlara qarşı müqavimət (həttə əks-hücum) "immunitetlər"i qazanmışdır...

Nəhayət, azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin onuncu əlaməti həmin ideologiyanın inkişafı üçün geniş perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyası qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.

Azərbaycançılıq ideologiyasının təkamülündə Prezident İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib. Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda nazir müavinləri, nazirin müşavirləri, mobil operator və internet provayderləri, eləcə də rabitə birlik müəssisələrinin rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Ramin Quluzadə bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 12-22 may tarixlərində baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirir. Nazir Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qərarlaşdırılan işçi Qrupu yaradıldığını qeyd edib. Bildirdi ki, İşçi Qrupu İslam Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün tədbirlər görür və bu işlər başa çatdırılmaq üzrədir.

Nazir mötəbər və nüfuzlu beynəlxalq tədbirlərin şəpəkarlıqla təşkilində böyük təcrübəsi olan Azərbaycanın daha bir əlamətdar tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib. Müşavirədə bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun olaraq nazirliyin üzərinə düşən rabitə ilə bağlı işlər, Oyunların keçiriləcəyi məkanların və təşkilatı binaların dayanıqlı və alternativ optik kəbellelə təchiz edilməsi həyata keçirilib.

Eyni zamanda, oyun və təşkilatı məkanların dayanıqlı, yüksək sürətli internetlə təmin edilməsi üçün müvafiq tədbirlər görüldü. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik 386 km optik kabel və radiotezliklər ayrılıb. Müşavirədə çıxış edən mobil rabitə operatorlarının rəhbərləri bildirdi ki, Oyunların keçiriləcəyi məkanların, stadionların, onlara yaxın ərazilərin keyfiyyətli mobil rabitə ilə təmin edilməsi məqsədilə mobil şəbəkələrdə səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE

və s. texnologiyalar üzrə təqdim olunan xidmətlər üzrə uyğun tədbirlər görüldü. Qeyd edilib ki, həmin ərazilərdəki mobil şəbəkə xidmətləri gündəlik nəzarətdə saxlanılır.

Həmçinin Oyunlarla bağlı ölkəmizə gələn qonaqların və iştirakçıların mobil cihazlardan rahatlıqla istifadəsinin təmin olunması məqsədilə 01 aprel 2017-ci il tarixindən 01 iyun 2017-ci il tarixinə qədər mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 (otuz) gün müddət artırılaraq 60 (altmış) gün müddətlə əvəz edilib. Eyni zamanda, Oyunlar ərəfəsində qonaqların (turist) mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin olunması məqsədilə cari ilin 15 aprel tarixindən başlayaraq 01 iyun tarixinə qədər xarici vətəndaşlara mobil telefon nömrələrinin sadələşdirilməsi qaydada satışının həyata keçirilməsi operatorlar tərəfindən təmin edilib.

İnternet provayderlərin rəhbərləri isə məlumat verib ki, internetin dayanıqlılığının təmin edilməsi məqsədilə əsas və alternativ istiqamətlərdən kanallar ayrılıb. Belə ki, Oyunlar dövründə internet şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi üçün "Delta telecom" MMM və "Azərtelekom" MMC-də DDOS kibertəhlükəsizlik sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb.

Müşavirədə nəqliyyatın təşkili üzrə də müzakirələr aparılıb. Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən 247 ədəd "London Taxi"si iki növbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb. Taksiləri idarə edən sürücülər isə təlimlərə cəlb edilib. Müşavirənin sonunda oyun məkanlarının dayanıqlı və alternativ rabitə xidmətləri ilə təchiz olunması, mobil rabitə xidmətlərinin yüksək səviyyədə işləməsi üçün lazımı tədbirlərin görülməsi, optik kəbellelərin mühafizəsinin gücləndirilməsi, internet xidmətlərinin keyfiyyətli təşkili, dövlət və strateji saytların təhlükəsizliyi üzrə lazımı tədbirlərin görülməsi, radiotezliklərin təyinatına uyğun istifadəsi, mayın 4-dən 23-dək bütün nəqliyyat və rabitə müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi, keyfiyyətli və fasiləsiz teleradio yayımlarının təmin edilməsi, taksilərin əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri işlərin görülməsi qərara alınıb.

29 aprel 2017-ci il

Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün örnekdir

Xaçmazda görkəmli oftalmoloq-alimin 94-cü ildönümü qeyd olunub



Xaçmaz rayon icra hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Xaçmaz şəhər

akademik Zərifə xanım Əliyevanın adını daşıyan 8 saylı məktəb liseyin qarşısında ucaldılmış abidənin önünə gül dəstələri qoymaqla başlayıb.

Tədbirdə RİH başçısının müavini İlhamə Nəzərova, YAP Xaçmaz rayon təşkilatı

sədrinin müavini Abasyyar Heydərov, YAP Xaçmaz rayon təşkilatı İdarə heyətinin üzvü, Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova, əməkdar müəllim 8 saylı məktəbin direktoru Nurcahan Abasova, Sevil Nağıyeva çıxış edərək, Zərifə Xanım Əliyevanın həyat və fəaliyyətindən geniş məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır: "Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnekdir. Həmçinin, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya eminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın geniş dünyagörüşünə şəxsiyyət olması qənaətinə gəlmək olur".

Sonra məktəblilərin çıxışları dinlənilib. Tədbir həmin məktəbdə fəaliyyət göstərən Zərifə xanım Əliyevanın adını daşıyan muzeyə baxış keçirilməklə başa çatıb.

R.RƏSULOVA

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşdirilib

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştə əldə edilməsini təmin etmək məqsədilə "Elektron hökumət" portalında yaradılacaq "Güzəştli mənzil" elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.

Ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştə əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunan sənədlərin siyahıları dəqiqləşdirilib. Eyni zamanda, təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşla-



rın rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının "Güzəştli mənzil" sistemi ilə inteqrasiyası üçün tədbirlər görüldü. Sözügedən sənədlər güzəştə əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdıraraq Agentliyin tabeliyində olan "MİDA" MMC-nin internet sahifəsində yerləşdirilib. Həmin kateqoriyalarla

və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az "internet-saytı"nın ana sahifəsində müvafiq olaraq "GÜZƏŞTLİ MƏNZİLİ KİM ALA BİLƏR?" və "TƏLƏB OLUNAN SƏNƏDLƏR" keçidləri vasitəsilə tanış olmaq mümkündür. "MİDA" MMC-nin sərəncamında olan mənzilləri güzəştə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat verəcək.

Goranboyda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Düənən YAP Goranboy rayon təşkilatının və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışdı. Çıxış



yanın çoxşaxəli problemlərinə həsr edilən Zərifə xanımın gənc həkimlərin, oftalmoloq alimlərin yetişdirilməsində xüsusi xidmətləri olub. Adı ilə bağlı məktəb yaradan Zərifə xanım Əliyeva 1983-cü ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilib. "Əmək veteranı" medalına, "Qırmızı Əmək Bayrağı" ordeninə və Azərbaycanın Əməkdar elm xadimi adına layiq görüldü. Onun ən böyük mükafatını isə Tanrı özü vermişdir. Zərifə xanım çoxşaxəli ictimai fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan qadını, bir ailənin xanımı idi.

Bütün duyğuları, sevgiləri ilə əsl Şərq, türk və Azərbaycan qadını olduğunu döndənə vurğuladı.

Tədbirin sonunda bir qrup gənc həkimlərə yeni üzvlük vəsiqəsi təqdim edildi.

RÖVŞƏN

"Zaxarovanın şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşması yolverilməzdir"

Azərbaycan Mətbuat Şurası Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın mövqeyi ilə bağlı bəyanat yayıb. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, bəyanatda deyilir: Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərova ilə bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası, ümumən Azərbaycan jurnalistləri M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

Hesab edirik ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meyilləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diklə etmək iddiasından irəli gəlir. Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub. Azərbaycan Mətbuat Şurası və ölkə jurnalistləri bu qənaətdədir ki, hər bir media təmsilçisi fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir. Erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi isə Azərbaycanı düşündürdüüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Azərbaycanlı jurnalist sualını məhz bu ictimai motivi əsas tutaraq ünvanlayıb.

M.Zaxarovanın əslən azərbaycanlı olan Rusiya vətəndaşının taleyinə biganəlik kimi qiymətləndiriləcək düşüncəsi heç bir diplo-



matik davranış tərzinə və mənəvi normalara uyğun deyildir. Bu, yaxşı halda qeyri-peşəkarlıq və naşılıqdır. Ən böyük qeyri-peşəkarlıq, naşılıq və təəssüf doğuracaq məqam isə xanım diplomatın bir suala cavab kontekstində bütövlükdə Azərbaycan jurnalistikasını hədəf seçməsidir. Rusiyanın mühüm dövlət qurumunda yüksək vəzifə tutan adam jurnalistlərlə adi ünsiyyəti bacarmalıdır. Onun şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşması əsla yolverilməzdir. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir ATƏT-in Minsk Qrupunun həmsədr kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır.

Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir. Rusiya XİN-in mətbuat xidmətinin rəhbərinin azərbaycanlı jurnalistin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı sualına münasibətdə ortaya qoyduğu mövqə iki tərəfli münasibətlərin hazırkı ahənginə də heç cür uyğun deyildir. İstərdik ki, Rusiyanın Xarici İşlər Nazirliyi və digər müvafiq daireləri bütün bunları mütləq qaydada nəzərə alaraq müvafiq ölçü tədbiri götürsün."

Trollarının manipulyasiya taktikası AXCP sədrinin “mühacir biznesi”ni ictimaiyyətdən gizlədə bilməyəcək

Son zamanlar AXCP sədri Əli Kərimlinin nəzarətində olan sosial şəbəkə resursları müxtəlif mövzular ətrafında manipulyasiya etməklə öz ələmlərində “siyasi terapiya” taktikasıdan istifadə edirlər. Gah erməni mətbuatında gedən informasiyaları “copy-paste” edirlər, gah da Milli Məclisdə qəbul edilən qanunları təhrif edib ictimaiyyətdə çaşqınlıq yaratmağa cəhdlər göstərir. Lakin sosial şəbəkələrdə gedən müzakirələrdən də, aydın görünür ki, Ə.Kərimlinin trollarında bu, heç də yaxşı alınmır. Çünki ayrı-ayrı sosial şəbəkə istifadəçiləri “Azadlıq” radiosunun, “Meydan” TV-nin, eləcə də, Ə.Kərimlinin şəxsi səhifəsində paylaşılan məlumatlara verdikləri şərhlər elə dağıdıcı müxalifət trollarını çıxılmaz vəziyyətə salır. Məsələn, guya Azərbaycanda söz azadlığının olmaması ilə bağlı qondarma bir təşkilatın hesabatını yayır və trolları vasitəsilə manipulyasiyaya başlayırlar. Ancaq haqlı olaraq, onlara ünvanlanan “Əgər Azərbaycanda söz azadlığı yoxdursa, o zaman siz necə bütün günü şəyələr, dezinformasiyalar yaya bilərsiniz” kimi sualların qarşısında aciz qalırlar. Görünən odur ki, Ə.Kərimlinin və onun ətrafının bu cür manipulyasiya oyunlarını qurmaqda bir məqsədi var: gizli fəaliyyətlərini ört-basdır etmək. Bu gizli fəaliyyət isə, təbii ki, “mühacir alveri” ilə bağlıdır.

“Mitingdə iştirak elə, sonra səni Əli Kərimli xaricə göndərəcək”

Uzun illərdir ənənəvi müxalifətin “lider” kreslosunu işğal edən və pafoslu çıxışlarla özünü “demokrat” kimi təqdim etməyə çalışan Ə.Kərimlinin, əslində, hansı məkrli işlər gördüyü, artıq hər kəsə bellidir. İndi məlum olur ki, “Yurd” sədri mühacirətə göndərdiyi şəxslərə “müxalifətçi arayış”ını 5000 dollara satır. Bunu isə Ə.Kərimlinin mühacirətə

göndərdiyi şəxslər özləri deyir. Həmin arayışlar isə ölkə mətbuatına, məhz Avropada yaşayan azərbaycanlılar tərəfindən göndərilib. Ə.Kərimlinin rəhbərliyi ilə təşkil olunan mitinqlər də, məhz mühacirətə göndərmək üçün “müşəri” axtarışı vasitəsidir. Məsələn, heç də təsadüfi deyil ki, təşkil olunan mitinqlərdə adının çəkilməsini istəməyən gənc fəallar həmin aksiyada “hökumətə etiraz” etdiyini desə də, “Milli Şura”nın mitinqinə qatılmaqda əsas məqsədinin etiraz olmadığını etiraf etmişdi. O, AXCP sədrinə inanmadığını deyərək, hələ də ona verilən vədin yerinə yetirilməsini gözləyir: “Ə.Kərimliyə inanmıram. Bilirəm ki, hər zaman olduğu kimi, yenə də hamını aldadacaq. Sadəcə, dostlarım dedi ki, get, mitinqdə iştirak elə, sonra səni Ə.Kərimli xaricə göndərəcək. Mən də çalışıram ki, həmin arayışı alım və xaricə gedim. Dostum Ə.Kərimlinin yanında olan adamdır. O, mənə vəd verib ki, rəhbərliklə danışıb və onlar mənə arayış verəcəklər. Dostum dedi ki, o arayışın qiyməti 3000 manatdır. Mən nə zaman o pulu ödəsəm, arayışı verib mənə xaricə göndərəcəklər”.

AXCP sədrini elə AXCP-çilər ifşa edirlər

Ə.Kərimli isə gah sosial şəbəkədə, gah da nəzarətində saxladığı internet resurslarında bu sübutları təkzib etməyə çalışır, ancaq bu cəhdləri işə yaramır. Çünki sübutlar çox ciddidir və bunları təkzib etmək müm-



kün deyil. “Yurd” sədri də bunu anlamağa başlayıb və hədəfi yayındırmağa çalışır. Ancaq ictimaiyyət hər şeyi görür və artıq Ə.Kərimlinin dediklərinə heç kim inanmır. Əvvəllər bu kimi məsələləri

“Yurd”un öz media quruluşları gündəmə gətirirdi və bununla da, özlərinə müştəri yığirdilər. Ancaq artıq vəziyyət o yerə çatıb ki, “Yurd”çuların özü belə Ə.Kərimliyə etiraz edir.

AXCP sədri Ə.Kərimlinin “miqrant alveri” ətrafında faktların ortaya çıxması səbəblərindən biri də, Avropada olan miqratların davasıdır. Belə ki, Avropada olan azərbaycanlı miqrantlar şəxsi ədavətləri nəticəsində, bir-birini ifşa etməyə başlayıblar. Onların mühacirətə necə getmələri haqqında olan sənədlər yayılır və bu sənədlərin hər birində isə Ə.Kərimli imzası var. Məsələ o qədər gərgin hal alıb ki, artıq “Yurd” sədri də məsələdən baş açmağa bilmir və bütün sübutları təkzib etməyə çalışır.

Əli Kərimlini ifşa edənlər ölümə hədələnilir

Qeyd edək ki, Ə.Kərimlinin “mühacir biznesi”, artıq çox səs-küy salıb. Çünki onun vasitəsilə xarici ölkələrə “gedənlər”, bu gün təhdid də edilirlər. Elə Almaniya da yaşayan azərbaycanlı mühacirlərdən birinin dediyi kimi: “Ə.Kərimlinin “mühacir biznesi”ne nəzarət edən şəxslər əlimdə faktların olduğunu bilir və mənə ölümə hədələyir, şantaj edirlər. Ancaq yaxın zamanlarda bün-

tün Azərbaycan ictimaiyyəti Ə.Kərimlinin və onun adamlarının hansı işləri hansı məbləğ qarşılığında gördüyünü biləcək”.

Daha bir mühacir isə sonda Ə.Kərimli tərəfindən aldadıldığını anlayaraq, Azərbaycan Mıqrasiya Mərkəzinin hazırda Almaniya da yaşayan rəhbəri Əlvəsət Əliyevə müraciət edib. O isə, öz növbəsində, qarşılaşdığı qərribə hadisə barədə sosial şəbəkədə status yazıb: “Bir həmvətənimiz məsləhət üçün ofisə gəlmişdi. Əvvəlcə Almaniya da olan vəkillərindən şikayət etdi, iki vəkil dəyişib, sonra isə problemini danışmağa başladı”. Müraciət edən şəxs bildirib ki, müxalif partiyanın üzvüdür. İki ildir ki, Almaniya hökuməti ona qaçqın statusu vermir. İmtina qərarı alandan sonra birinci məhkəməsi uduzub: “Şəxs bildirdi ki, qəzetdə müxalifətçi olmağı haqqında yazı da çap olunub. Amma alman hökuməti baxmır. Qəzetə baxdım, 7 ildir nəşr olunur və həmin yazı çap edilənə qədər cəmi 106 sayı çap olunub. Bu isə, o deməkdir ki, sözügedən qəzet ancaq belə yazıları çap etmək üçün nəşr edilir. Soruşdum ki, hansı müxalifət partiyasının üzvüsən və partiya üzvlüyünü təsdiq edən vəsiqən varmı? Cavab verdi ki, Ə.Kərimlinin partiyasının üzvüyəm, amma vəsiqəm yoxdur. Dedim ki, Əli bəy hansı partiyanın sədridir? Cavab verdi ki, Yeni Azərbaycan Partiyasının...”.

Göründüyü kimi, AXCP sədri ifşa olunmaqdadır. Məhz ifşa olunub biznesindən məhrum olmaq qorxusu Əli Kərimlini şantaj, manipulyasiya, şər və böhtan yolunu seçməyə məcbur edib. Amma o da aydındır ki, onun bu cür metodları keçməyəcək. Çünki Azərbaycan ictimaiyyəti, xüsusilə də, gənclər AXCP-nin qeyri-qanuni ticarət növü ilə məşğul olması barədə məlumatlıdır.

“SƏS” Analitik Qrupu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Departamentdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 17-19° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturu gecələr 12-17°, isti gündüzlər 19-24° isti olacaq, bəzi günlərdə isə 27-32°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 23-33 mm) olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 17-20° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 10-15° isti, gündüzlər 20-25° isti olacaq, bəzi günlərdə isə 28-33°-dək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yer-

olacaq, bəzi günlərdə isə 20-25°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 68-122 mm) olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 17-19° isti təşkil

May ayında bəzi bölgələrdə havanın temperaturu 33 dərəcə təşkil edəcək

lərdə isə bir qədər çox (norma 33-62 mm) olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 11-15° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 5-10° isti, gündüzlər 12-17° isti

olacaq, bəzi günlərdə isə 20-25°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-166 mm) olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq

edəcəyi gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 11-16° isti, gündüzlər 18-23° isti olacaq, bəzi günlərdə isə 27-31°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 15-18° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturu gecələr 10-15° isti, bəzi günlərdə 2-6° isti, gündüzlər 15-20° isti olacaq, bəzi günlərdə isə 23-28°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-166 mm) olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq



temperaturunun 18-20° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 11-16° isti, gündüzlər 21-26° isti olacaq, bəzi günlərdə isə 28-33°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-62 mm) olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava-

nin orta aylıq temperaturunun 14-19° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturu gecələr 9-14° isti, gündüzlər 18-23° isti olacaq, bəzi günlərdə isə 26-29°-dək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 41-72 mm) olacağı ehtimalı var.

29 aprel 2017-ci il

TƏRS BAXIŞ

Bəlli olduğu kimi, "Milli Şura"-AXCP cütlüyü Bakı Şəhər İcra Hakimiyyətinə aprel 30-da növbəti mitinq keçirmək üçün müraciət edib. Belə ki, BŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov mətbuata açıqlamasında deyib ki, BŞİH mitinqin aprel 30-da deyil, 29-da keçmiş "Məhsul" stadionunda keçirilməsini təklif edib.

Lakin Bakı meriyasının təklifi nədənsə dağıdıcı ünsürləri "qane" etməyib və onlar öz siyasi şoularını, məhz aprel 30-da keçirmək niyyətində olduqlarını deyirlər.

Haqlı səbəb kimi göstərilib ki, istirahət günü mitinq keçirmək insanların istirahət hüququnu pozur

Hətta Cəmil Həsənlı və Əli Kərimli dueti öncədən pozuculuq fəaliyyətlərini sığortalamaqdan ötrü BŞİH-in qərarı ilə razılaşmadıqlarını (!-R.N.) bəyan edirlər. Məsələ ondadır ki, AXCP-nin gənclər komitəsinin sədri İlham Hüseyn mətbuata açıqlamasında BŞİH-ə göndərilən müraciətdə mitinqin ünvanı kimi Nərimanov parkı və Sahil bağı göstərilib: "Ancaq Bakı Şəhər İcra Hakimiyyəti vaxtı və yeri dəyişib. Haqlı səbəb kimi göstərilib ki, istirahət günü mitinq keçirmək insanların istirahət hüququnu pozur. Əslində isə, heç bir əsaslandırılmış səbəb yoxdur. Ona görə də, biz təkliflə razılaşmadıq

"Milli Şura"-AXCP cütlüyünün növbəti mitinq-şousu

Yaxud bir gün fərqi dağıdıcı ünsürləri niyə qane etmir?

və mitinqin 29-da keçirilməsi ilə bağlı qərarımız yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət ediləcək".

İ.Hüseyn bir az da irəliyə gedərək, onu da bildirib ki, BŞİH-in bu qərarına görə məhkəməyə müraciət edilə bilər və cəbhəçinin bu qədər canfəşanlıq etməsinin arxasında bir sıra maraqların dayanması da şübhəsizdir.

Göründüyü kimi, BŞİH-nin haqlı və ədalətli təklifi, ilk öncə Bakı şəhərinin və şəhərimizə gəlmiş qonaqların istirahət hüquqlarını qorumağa əsaslanıb. Xüsusilə, həftənin istirahət günü sayılan bazar günü təqvimində bir qrup qaragüruhçunun öz şəxsi məqsədləri naminə hay-küy salmaları, ümumiyyətlə, heç bir məntiqə sığmır. Əgər nəzərə alsaq ki, Bakının mərkəzi hissələri xarici turistlərin ən çox gəzdikləri və əyləndikləri məkanlardır, bu zaman ortaya digər məqamlar çıxır.

Bütün bunlar, ilk növbədə, Azərbaycanın beynəlxalq siyasi arenadakı yüksək mövqeyinə, yerinə və roluna qarşı atılan xəyanətkar addımların aşkar göstəricisidir

Məsələ ondadır ki, AXCP sədri Ə.Kərimli son zamanlar mühacir biznesi istiqamətində rəhbərlik etdiyi siyasi təşkilatı adından sui-istifadələrə yol verir, xaricə köçmək niyyətində olan insanlara 3 min dollara partiya biletləri və arayırlar satır. Həmin arayırlarda isə mühacirət etmək istəyənlərin sutkalıq həbs cəzaları almaları, polisə qarşıdurmalara getdiklərini əks etdirən fotolar yer alır. Əlbəttə, bütün bunlar, ilk növbədə, Azərbaycanın beynəlxalq siyasi arenadakı yüksək mövqeyinə, yerinə və roluna qarşı atılan xəyanətkar addımların aşkar göstəricisidir. O da sirr de-



yil ki, ümumiyyətlə, istər "Milli Şura", istərsə də AXCP xarici ölkələrdə fəaliyyət göstərən erməniperəst anti-Azərbaycan meyilli qüvvələrə nökrəçilik göstərib, bundan mənfəət əldə edib.

"Milli Şura"-AXCP-nin şou göstərişləri və artistlikləri ele düşərgənin digər cinahları tərəfindən də qınanılır

Bu baxımdan, onlara təklif edilən zamanı və yeri öz təbirlərinə, münasib bilmədiklərini deyərək, siyasi şou göstərərək, mühacir bizneslərinə daha çox adam cəlb etməyə cəhd göstərirlər. Hətta onlardan növbəti dəfə icazəsiz aksiya keçirmək cəhdini də gözləmək olar.

Yeri gəlmişkən, bu gün "Milli Şura"-AXCP-nin şou göstərişləri və artistlikləri ele düşərgənin digər cinahları tərəfindən də qınanılır. Müxalifət partiyalarının rəhbərlikləri mitinq keçirmək və etiraz etmək üçün heç bir sosial sifarişin olmadığını deyir, bununla da, yuxarıda qeyd edilən fikirləri bir daha sübuta yetirmiş olurlar.

Rövşən NURƏDDİNOĞLU

Müxalifət partiyaları növbəti parçalanma astanasındadır

Daxili çekişmələrdən xilas ola bilməyən dağıdıcı müxalifət partiyalarının yeni qopmalara düşər olacağı proqnozlaşdırılır. Çünki partiya sədrlərinin apardıqları səhv və düşünlülməmiş siyasəti partiyaları həlli mümkün olmayan problemlərlə üz-üzə qoyub. AXCP sədrinin keçmiş müşaviri Sahib Kərimlinin açıqlamasına görə, müxalifətin dağılmaq təhlükəsi ilə üzlaşmasının başlıca günahkarları "Milli Şura"-nın sədri Cəmil Həsənlı və AXCP sədri Əli Kərimlidir. Onun sözlərinə görə, xarici maraqlı qüvvələrin təmsilçiləri rolunda çıxış edən bu şəxslər 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər əksər müxalifət partiyalarının sıradan çıxarılmasına nail olacaqlar. Beynəlxalq Münasibətlər Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov da "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, seçkilərə qədər AXCP və Müsavat kimi partiyaların sıradan çıxması real görünür. O, bunun səbəbini sırasıyla partiyaların üzvlərinin öz liderlərinə inamsızlıq göstərmələri ilə əlaqələndirib: "Müxalif siyasi partiyalar

adlandırılan yetkililərin başqa bir işi-gücü olmadığı üçün, bir-birilərinə hədəf seçirlər. Çekişmələr onlara əlavə problemlər gətirəcək. Yeni parçalanmalar və qopmalar qaçılmazdır".

R.Qonaqov maraqlı məqama toxunaraq bildirdi ki, müxalifət düşərgəsində olan şəxslər ümidlərini 2018-ci il prezident seçkilərinə bağlayırlar: "2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşdıqlarını bildirməklə, yenidən xarici dairələrin diqqətini özlərinə cəlb etmək istəyirlər. Hansı ki, onları indiyə qədər himayə edərək maliyyələşdiriblər. Həm də, daxili olmayan elektoratlarını səfərbər etməyə və bütün diqqəti özlərinə yönəltmək istəyirlər. Bununla da, onlar bir müddət gündəmdə qalacaqlar. Ümumiyyətlə, müxalifət hər hansı bir seçkidə qalib gəlməyib. Belə olan halda, müxalifət düşərgəsini təmsil edən şəxslərin yenidən seçkilərə ciddi hazırlıq görməsi boş məsələdir. Çünki yenə də onlar bu seçkilərdə qalib yox, məğlub olacaqlar. Demək olar ki, müxalifət yarandıqı gündən bu günə parçalanma-parçalanma gəlib. Bunun

da səbəbkarları ele özləridir".

R.Qonaqov, sonda onu da bildirdi ki, partiya sədrləri özlərinin maraqlarını partiya maraqlarından üstün tuturlar. Belə olan halda, həmin partiyalar istəməz parçalanma prosesinə qədəm qoyurlar. Məhz ele bu səbəbdən partiyalarında bir özləri, bir də köməkçiləri qalıb. Bu vəziyyətdə olduqları bir yana qalsın, üstəlik, onlar vahid lider məsələsini ortalığa atanda olduqca gülməli görünürlər. Çünki onlar heç öz partiyaları arasında bir vahid namizəd seçə bilmənilərsə, onda onlar müxalifətdə olan digər partiyalarla bir yerdə hardan vahid lider seçəcəklər və o lider hardadır ki, onu da müxalifət düşərgəsində olan hər kəs qəbul etsin? Bütün bunları nəzərə alaraq, demək olar ki, müxalifətin bu cür məsələləri ortalığa atıb, müzakirələr qurması reallığı özündə əks etdirmir. Çünki müxalifət partiya rəhbərləri öz düşərgələrində birincilik uğurunda bir-biri ilə mübarizə aparırlar. Yəni birinin dediyi söz digərinin boğazından keçmir".

GÜLYANƏ

Müxalifət partiya sədrləri bir-birinə nifrət edirlər

Bu, artıq bir faktdır ki, son 25 ildə müxalifət milli siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımından fəaliyyətini qurub. Məhz adlarını müxalifət qoyan bu qaragüruhçular ölkəmizdə ictimai-siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum olunublar. Xarici mərkli qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digər qaragüruhçular, hər dəfə ayrı-ayrı dövrlərdə xoşagəlməz hadisələr baş verəndə, özlərinin varlığını sübut etmək üçün fəallaşır və diqqət mərkəzinə çevrilməyə çalışırlar.

Müxalifətin ideya və təklifləri cəmiyyət üçün maraqsızdır

Sosial bazasının yoxluğu üzündən dağıdıcı müxalifət neçə vaxt idi ki, mitinq, küçə yürüşü və digər aksiyalar keçirə bilmir. "Milli Şura"-AXCP cütlüyü aprel 8 - də mitinq keçirsə də, uğursuzluğa düşər oldu. Çünki ictimai rəy bu qüvvələrin mitinq çağırışına rədd cavabı verdi. Hazırkı məqamda isə dağıdıcı müxalifətin əsas müzakirə etdiyi mövzu 2018-ci ildə keçiriləcək prezident seçkiləri məsələsi ətrafında müzakirələr qurmasıdır. Hətta müxalifət indidən "vahid namizəd" məsələsini həll etmək üçün təklif və ideyalarla çıxış edirlər. Söhbət etdiyimiz müsahiblərimiz seçkilərə hələ il yarım qalmasına baxmayaraq, müxalifət yetkililərinin indidən "vahid namizəd" məsələsi ətrafında müzakirələr qurmalarını onların anormal durumda olmaları ilə əlaqələndirdilər.

"Təkamül" partiyasının sədri Teyyub Qənioğlu "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar pərakəndə bir halda olduqlarından, onların hansısa prinsipial məsələdə ortaq mövqeyə gəlmələri qeyri-mümkündür: "Müxalifətin bir araya gəlməsi üçün uzun müddətdir ki, həmin qüvvələr çalışırlar, amma heç bir

nəticəsi olmur. Belə olan halda da, müxalifətdə olan digər siyasi partiyaların liderləri bu cür məsələlərdən istifadə edərək, həmin düşərgədə olan digər siyasi partiyaları öz ətrafında birləşdirməyə çalışırlar. Lakin müxalifətin birləşməsi real görünmür. Ümumiyyətlə, müxalifət liderlərinin bir-birinə nifrət etmələri onların süqutunu bir qədər də yaxınlaşdırır. Əgər bir yerdə nifrət varsa, onda həmin yerdə hər hansı bir irəliləyişin olmasından söhbət gedə bilməz. Gərək ölkədə keçirilən seçkilərdə qalib gəlmək üçün xalq tərəfindən dəstəyin olsun. Amma müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur ki, ölkədə keçirilən seçkilərdə qalib gəlsin. Belə olan halda da, müxalifətin seçkilərdə uğur qazanmasından söhbət gedə bilməz".

Müxalifət partiya sədrləri bir-birinə nifrət edirlər

"Azadlıq Hərəkətçilər Birliyi"-nin sədri Təhmasib Novruzov da müxalifət partia yetkililərinin mehriban düşmənlər olduqlarını bildirdi. Qeyd etdi ki, müxalifət nə vaxt mehriban olub ki, indi də olsun: "Sadəcə olaraq, müxalifət liderlərinin özlərinə sərf edəndə və xarici qüvvələrin tapşırığı olanda, onlar hansısa bir məsələ ilə bağlı bir araya gəlirlər. Amma bu da, çox uzun çəkmir. Artıq uzun illərdir ki, müxalifət ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlir. Amma buna baxmayaraq, yenə də müxalifət təmsilçiləri reallığı özündə əks etdirməyən xəyallara dalaraq, 2018-ci ildə keçiriləcək seçkilərə indidən hazırlıq görürlər. Əlbəttə ki, onların seçkilərə indidən hazırlıq görməsinin heç bir nəticəsi olmayacaq. Yeni hər zaman olduğu kimi, bu seçkilərdə də müxalifət məğlub olacaq. Çünki onların Azərbaycan xalqı tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifətin var olub-olmaması cəmiyyət üçün maraqlı deyil. Belə olan halda da, yaxşı olardı ki, müxalifət sakitcə öz yerində otursun".

G.AĞAKƏRİMOVA

Avropa Şurasına daxil olan və daxil olmağa hazırlaşan hər bir dövlət Avropa Şurasının Nizamnaməsinin 3-cü maddəsinə uyğun olaraq, "qanunun aliliyi prinsipi və əsasında onun yurisdiksiyası altında olan istənilən şəxsin insan hüquqları və azadlıqlarından istifadə etdiyi prinsipi tanımalı və ona əməl etməyə borcludur". Hər bir demokratik dövlət, məhz bu prinsiplər əsasında qurulmalı və inkişaf etməlidir. Belə ki, qanunun aliliyinə, əsas insan hüquqları və azadlıqlarına riayət edilməsi - demokratiyanın məğzini təşkil edir.

Bakının Səbail rayon Məhkəməsinin hakimi Ələddin Cəfərov yazır: "Avropa Şurası öz inkişafında heç də asan yol keçməyib, müəyyən dövrlərdə bir sıra çətinliklərlə üzləşib. Bunu Avropa dövlətlərinin əsas sənədi olan insan hüquqları haqqında Konvensiyanın, yarımsəlik bir dövrü əhatə edən tarixçəsi əsasında da, izləmək mümkündür. Bu Konvensiya Avropa Şurası tərəfindən 4 noyabr 1950-ci ildə qəbul olunmuş və 3 sentyabr 1953-cü ildə cəmi 10 dövlət tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minmişdir. Yalnız 25 ildən (!) sonra, yeni 1975-ci ildə Avropa Şurasının bütün üzvləri Konvensiyanın iştirakçıları olmuşlar. Tərəddüdlər, müzakirə və mübahisələrlə müşayiət edilən prosesin bu qədər uzun çəkəməsi, onunla izah edilir ki, ilk dövrlərdə bir çox Avropa dövlətləri fərdi insan hüquqları sahəsində Avropa Məhkəməsinə şikayətə müraciət etmək hüququnun verilməsinə və insan hüquqlarına dair Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyinə etiraz edirdilər. Konvensiyanın preambulasında deyildiyi kimi, onun iştirakçıları öz qarşılıqlarına BMT İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilmiş "bəzi hüquqların" həyata keçirilməsi üçün "ilk addımları" atmaq məqsədi qoymuşlar. Həqiqətən də, sənəddə Ümumi Bəyannamədə və sonralar insan hüquqları haqqında beynəlxalq sazişlərdə ifadə edilmiş hüquq və azadlığın yalnız bir hissəsi əks olunmuşdur. Lakin bu Konvensiyanın əsasında yaradılmış sistemin üstün cəhəti bundadır ki, o, daimi inkişafdadır və yeni-yeni sənədlərlə zənginləşir, müasir gerçəkliklə ayaqlaşmaq iqtidarındadır. Bu mənada, sözügedən Konvensiya insan hüquqları və azadlıqları ilə əlaqədar beynəlxalq sənədlərin böyük əksəriyyəti daha mütəhərrikdir. Belə ki, Konvensiyaya dair əlavə protokollara mülki və siyasi hüquqların tam siyahısı, habelə, bəzi sosial-iqtisadi hüquqlar daxil edilmişdir. Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlar Konvensiyaya yeni protokollar vasitəsilə, eləcə də, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent qüvvəsinə malik olan qərarlar nəticəsində, yeni məzmunla zənginləşir, dəqiqləşdirilib konkretləşdirilir".

İnsan Hüquqlarının Avropa Konvensiyasını və onun təsis etdiyi nəzarət mexanizmlərini təhlil edən bir sıra beynəlxalq hüquq mütəxəssisləri və dövlət xadimləri, belə bir nəticəyə gəlmişlər ki, bu saziş "dünyada insan hüquqları sahəsində ən mükəmməl və səmərəli müqavilə olmuşdur". Amerika professorları Mark Canis və Riçard Key ingilis hüquqşünasının verdiyi bu qiymətə tam tərəfdar çıxaraq, belə bir faktı möcüzə hesab edirlər ki, Konvensiyanı ratifikasiya etmiş ölkələr Avropa Məhkəməsinin, hətta mübahisəli qərarlarına belə sözsüz tabe olurlar.

Xüsusi qeyd olunmalıdır ki, Konvensiyada öz əksini tapmış və ona əlavə protokollarda inkişaf etdirilmiş norma və prinsiplər bu Konvensiyaya qoşulmuş dövlətin hüquqi səlahiyyət sahəsini xeyli dərcədə məhdudlaşdırır, mülki cəmiyyətin de-

mokratik strukturlarının formalaşması üçün əsas rolunu oynayır. Konvensiya öz yaratdığı nəzarət mexanizmləri sayəsində insan hüquqları və əsas azadlıqlarının təsirli və kəsərli təminatçısı kimi çıxış edir.

Müəllif yazır: "Mən bütün bunları göstərməklə Avropa Şurası üzvlüyünə qəbul edilənin və deməli, beynəlxalq meydanda Avropa Konvensiyasının bərabər hüquqlu iştirakçısı kimi fəaliyyət göstərməyin nə qədər çətin, məsuliyyətli və eyni zamanda, şəərəfli iş olduğunu nəzərə çarpdırmaq cəsarətini öz üzərimə götürürəm.

Ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özü üçün inkişaf yolu seçən Azərbaycan Respublikası beynəlxalq meydanda yürüdüən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 150-dən çox beynəlxalq-hüquqi sənədi təsdiq etmiş, o cümlədən, insan hüquqları sahəsində 20-dək beynəlxalq Konvensiya və müqaviləyə qoşulmuşdur. Bu sırada: Mülki və Siyasi Hüquqlar haqqında 1966-cı il Beynəlxalq Saziş (21 iyul 1992-ci il, 277 sayılı qətnamə), qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il BMT Konvensiyası (30 iyun 1995-ci il, 1074 sayılı qətnamə), soyqırımı cinayətlərinin qarşısının alınması və buna görə cəza haqqında 1948-ci il BMT Konvensiyası (31 may 1966-cı il, 97 sayılı qətnamə əsasında), Uşaq Hüquqlarına dair 1959-cu il BMT Konvensiyası

nunu əsasında Azərbaycan ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Sazişə dair İkinci Fakultativ Protokolu imzalamışdır. Bəşər tarixinin axıracan həll edilməyən, daim lehinə və əleyhinə qızgın mübahisə və müzakirələrə səbəb olan həyatı mühüm bir problemin Azərbaycan-da şübhə və tərəddüdlərə yer qoymayan bu cür qətiyyətlə həll edilməsi dünya ictimaiyyəti və müvafiq sahə mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu da təəccüblü deyil, belə ki, dünyanın bir çox mütərəqqi dövlətləri üçün bu, uzun sürən bir prosesə çevrilmişdir. Deyək ki, İngiltərədə 30 il əvvəl ölüm cəzasının tətbiqinə qoyulmuş moratorium indiyə qədər davam edir və vaxtaşırı parlamentin müzakirəsinə verilən bu məsələ ölüm cəzası əleyhdarlarının yalnız cüzi üstünlüyü ilə başa çatır, yəni bu problem hələ də öz qəti həllini tapmayıbdır. Respublikamızın Prezidentinin Milli Məclisə müraciətində qeyd etdiyi kimi, Şərq aləmində ilk dəfə olaraq, Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübuta yetirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir".

Həmin maddənin 2-ci bəndinə əsasən, "Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublika-

AVROPA KONVENSIYASININ AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNDƏ TƏTBİQİNİN KONSTITUSIYA İMKANLARI

(20 noyabr 1959 və sair beynəlxalq hüquqi sənədlər göstərilə bilər).

Nəhayət, 22 yanvar 1998-ci ildə ölkə Prezidenti Cənab Heydər Əliyev "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi haqqında" tarixi bəyanatı ilə ölkə cinayət-hüquq siyasətinin humanistləşdirilməsi, hüquq sisteminin, bütövlükdə beynəlxalq hüquq standartlarına, norma və prinsiplərinə uyğunlaşdırılması, Avropa Şurasına üzvlük üçün tələb olunan ən mühüm şərtlərdən birinə əməl edilməsi sahəsində qətiyyətli addım atmışdır. Ölüm cəzasının ləğvi prosesi ölkəmizin liderinə xas olan ardıcılıq, qətiyyət və məntiqlə həyata keçirilmişdir".

3 fevral 1998-ci ildə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə müraciəti dərc edilmiş və düz bir həftədən sonra respublika Prezidentinin Fərmanı və Azərbaycan Respublikasının MM-nin qərarı əsasında ölkədə ölüm cəzasının ləğv olunması ilə əlaqədar AR Cinayət və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş və nəhayət, Azərbaycan Respublikasının 11.12.98-ci il tarixli 582-10 sayılı Qa-

sının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir".

Konstitusiyanın 151-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və Referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir".

Ə.Cəfərovun fikrincə, insan hüquqları ilə bağlı beynəlxalq sənədlərin, o cümlədən, İnsan Hüquqlarının Avropa Konvensiyasının Azərbaycan məhkəmələrində, bilavasitə tətbiqinin konstitusiya imkanlarından danışarkən, sözügedən sənədin 4 (dörd) maddəsi üzərində xüsusi dayanmaq istəyirəm. Belə ki, hüquqi dövlətin formalaşmasında və hər kəsin hüquqlarının təmin edilməsində məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi müstəsna əhəmiyyətə malikdir. Avropa Konvensiyasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qərəzsizliyi haqqında mühüm müddəalar bunlardır:

1) Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, məhkəmə qanun əsasında yaradılmalı, müstəqil və qərəzsiz olmalı, onun



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

qərarları isə açıq elan edilməlidir. Avropa Konvensiyasının bu çox mühüm müddəası Azərbaycan Konstitusiyasının 127-ci maddəsinin 1 və 2-ci bəndləri ilə tam və dolğun şəkildə əhatə edilmişdir. Bununla əlaqədar, həmin maddədə ifadə edilmiş fikri bir daha xatırlatmaq yerinə düşərdi:

1. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedir və səlahiyyətli müddətlərində dəyişilməzdirlər.

2. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Lakin bu məsələ ilə bağlı mən bir incəliyi qeyd etmək istəyirəm. Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsi və sözügedən Konvensiyaya qoşulması ilə daha bir mürəkkəb mexanizm işə düşür ki, bu da yerli hakimlərin öz fəaliyyətlərində əsas beynəlxalq hüququn, o cümlədən, Avropa Konvensiyasının norma və prinsiplərinə istinad etmələri məsələsidir. Bu, artıq başqa söhbətin mövzusu olsa da, indidən bu istiqamətdə müəyyən qayda və normaların, yaxud tövsiyələrin işlənilməsi üçün yerli məhkəmələrin işində irəli çıxacaq çətinliklərin aradan qaldırılma-

sına xeyli kömək etmiş olardı.

2) Konvensiyanın 5, 6 və 7-ci maddələrinin məğzi, ümumi halda bu cür ifadə edilə bilər: "Məhkəmə orqanları mühakimə araşdırmasının ədalətlə aparılmasını, tutulan, həbsə alınan və ittiham edilən, habelə, cinayət və ya mülki proseslərdə iştirak edən bütün şəxslərin hüquqlarına riayət edilməsini təmin etməyə borcludurlar".

Azərbaycan Respublikası Konstitusiyasının 60, 63, 65, 67-ci maddələrində bu müddəalar tam və geniş əhatə edilmişdir. Məsələn, "hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı və cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçi köməyindən istifadə etmək hüququ vardır. Hər bir bu cür şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir və s."

3) 3-cü maddədə hər bir insanın azadlıqlarını və şəxsi toxunulmazlığını təmin etmək məqsədilə, Avropa Konvensiyası azadlıqdan məhrum edilmə hallarında hüquqi təminatlar sistemini nəzərdə tutur.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə dokтору

Diqqət: Bu meyvə sizi cavan və sağlam saxlayacaq...



Axşam.az xarici KİV-ə istinadən qreyfrutun faydalarını təqdim edir: Qreyfrut - maddələr mübadiləsini, həzm sistemini və qara ciyərin fəaliyyətini yaxşılaşdırır, bədəndə duzları əridir, qanda xolesterinin miqdarını aşağı salır. Bu meyvə, eyni zamanda, xərçəng əleyhinə təsirə malikdir, cavan qalmağa və uzunömürlülüyə kömək edir. Qreyfurtun kalorisi az olduğundan kökəlmə problemi olanların sevimlisi də hesab etmək olar. Belə ki, 100 qram qreyfrutda cəmi 35 kkal var.

Acı bibər xərçəngə qarşı güclü vasitədir

“Medical News Today” nəşrinin yazdığına görə,

çili bibərinin acı inqrediyenti olan kapsaitsin kolorektal xərçəng riskini azalda bilər. Kaliforniya Universitetindən doktor Eyal Raz müəyyən edib ki, birləşmə siçanlarda TRPV1 ağrı reseptorunu fəallaşdırır. Nəticədə həzm yolunda şişlərin inkişafının qarşısı alınır. “Meddaily” xəbər verir ki, TRPV1 reseptoru ilk dəfə sensor neyronlarında aşkar olunub. O, hüceyrələri ətraf mühitdən daxil olan istiliklə bağlı zədələrdən, yüksək turşuluqdan və kimyəvi birləşmələrdən qoruyur. Məlum olub ki, reseptor epidermal artım faktorunu stimullaşdıran zaman bağırsağın epitelial hüceyrələri də TRPV1-ə təsir göstərir. TRPV1 bağırsaqda hüceyrələrin inkişafı üçün mühüm reseptordur. Reseptorun siqnal fəallığı pozulanda hüceyrənin inkişafı nəzərdən çıxır. Bu isə xərçəng riskini artırır. Lakin reseptorun təsiri şişlərin emələ gəlməsi riskini azaltmağa imkan verir. TRPV1 reseptoru çatışmayan siçanlarda şişlər emələ gəlməyə başlayır. TRPV1 reseptorunu fəallaşdıran kapsaitsin xərçəngin qabağını alaraq, siçanların ömür müddətini 30 faizə qədər artırır. İltihab əleyhinə selekoksib preparatının tətbiqi bu üsulu səmərəli edib.



İnsanlar ən gözəl yuxuları ay bədirlənəndə görürlər

Alimlər müəyyənləşdirmişlər ki, insanlar ən gözəl və qəribə yuxuları ay bədirlənəndə görürlər. Bu, Hertfordşir Universiteti tərəfindən müəyyənləşdirilmişdir. Mütəxəssislər psixologiya sahəsində ekspert Riçard Uayzman ilə birlikdə minlərlə könüllünün yuxusunu təhlil etmişlər. Eksperiment ay bədirlənən vaxt aparılmışdır. Məlumdur ki, insan orqanizmi bütün sutka ərzində işləyir. Sübut edilmişdir ki, gecələr baş beyni gündüzlə müqayisədə eyni işi yerinə yetirir. Beyin hətta dərin yuxu zamanı da səs düzülüşünü mənimsəməyə və onları aydınlaşdırmağa qadirdir. Alimlər sübut etmişlər ki, ay bədirlənən dövrdə insanın baş beyni daha çox fəal olur və daha güclü qavrayır. Məhz buna görə də, biz daha rəngarəng, yadda qalan və rəngli yuxular görürük.

ELAN

“HAŞİKO” MMC-nin (VÖEN- 1501243891) hüquqi ünvanını dəyişməsi ilə əlaqədar olan təsisçilərin qərarı itdiyi üçün etibar-sız sayılır.

* * *

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Qəhrəmanov Elşad Ağakəşi oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları massivində 973 sayılı 12 sot bağ sahəsinin və Məmiyev Şahgəldi Adıgözal oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları massivində 973 A sayılı 12 sot bağ sahələrinin Plan və ölçüsünün sənədi itdiyi üçün etibar-sız sayılır.

SƏS

Son səhifə

29 aprel

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib

Dünya Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının tənənəli açılış mərasimi olub. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən mərasimdə yarışlarda iştirak edən ölkələrin bayraqları milli musiqilərinin müşayiəti ilə təqdim olunub. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, bu mötəbər yarışın ölkəmizdə təşkilindən məmnunluğunu bildirib.



Nazir vurğulayıb ki, cari ildə ölkəmiz batut və tamblinq, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edib: “Hazırda Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Bədii gimnastika dünyada, həmçinin Azərbaycanda çox sevilən və geniş auditoriyaya malik idman növüdür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra idmanın bu növünə maraq xeyli artıb. Bütün tədbirlər yüksək səviyyədə təşkil olunur və idman bayramına çevrilir. Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları da bunu nəzərə alaraq belə mötəbər tədbirlərin keçirilməsini tərəddüdsüz olaraq ölkəmizə həvalə edirlər. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”.

O qeyd edib ki, dünyanın 21 ölkəsindən idmançıların qatıldığı Dünya Kuboku Azərbaycanda gimnastikanın inkişafına və təbliğinə öz töhfəsini verəcək. A.Rəhimov deyib ki, yarışnda idmançıların təcrübə toplaması üçün mübit şərait olacaq və Dünya Kuboku azarkeşlərinin yadında unudulmaz izlər qoyacaq. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonda gimnastların iştirakı ilə “Çempionlara baxaq, çempion olaq” şousu təqdim olunub. Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 21 ölkədən 92 gimnast iştirak edir. İdmançılardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri komandasının tərkibində mübarizə aparır. Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc mükafatçısı Jalə Piriyyəva, Zöhrə Ağamirova, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçılar Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

IV İslam Həmrəyliyi Oyunlarında gimnastların yarış ardıcılığı müəyyən olunub

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastikanın üç növü - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlarda iştirak edəcək komanda və idmançıların hansı ardıcılıqla çıxış edəcəyi belli olub. Aprelin 27-də Azərbaycan Gimnastika Federasiyasında keçirilən tədbirdə Federasiyanın baş katibi Fərid Qayıbov bildirib ki, bu mötəbər yarışda gimnastika üzrə 14 ölkədən idmançıların çıxışı gözlənilir. Mayın 12-də Oyunların möhtəşəm açılış mərasimi günü Milli Gimnastika Arenasında start veriləcək gimnastika yarışları dörd gün davam edəcək. Proqram əsasən, mayın 12-13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finalnar keçiriləcək. İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13-14-də, ayrı-ayrı alətlər üzrə finalnar isə mayın 15-də təşkil olunacaq. Mərasimdə bədii gimnastika üzrə top, gürz, lent, halqa, qadın idman gimnastikası üzrə sərbəst hərəkətlər, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri üzrə yarış ardıcılığı müəyyən olunub. Həmçinin kişi idman gimnastikası üzrə paralel qollar, sərbəst hərəkətlər, turnik, dayaqlı tullanma, dəstəli at, halqalar aləti üzrə yarış ardıcılığı müəyyənləşdirilib. Final yarışları isə elektron qaydada müəyyən olunub. Qeyd edək ki, Azərbaycanı “Bakı-2017”də bədii gimnastlar Marina Durunda, Jalə Piriyyəva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarəzəyev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.
“Azərbaycan” nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**